

# Azərbaycan sənayesinin ilk elmlər doktoru

**"Bu çox nadir haldır ki, Əbülfəz Babayev kimi istedadlı bir elm adamı zavodda qalib işləyir və elmi axtarışlarını elə orada uğurla davam etdirir. Bilavasitə istehsalatda çalışaraq, elmi nəzəriyyə ilə, həm de konkret praktik əhamiyəti olan nəzəriyyə ilə məşğul olmağa hər adam qadir deyil. Babayevin bu sahədə unikallığını həm de o fakt sübut edir ki, o, Azərbaycan sənayesinin (elminin yox, məhz sənayesini!) yetişdirdiyi ilk elmlər doktorudur.**

Onun monoqrafiyası dərin elm əsaslar üzərində qurulmuş, eyni zamanda, konkret praktik işə, istehsalata xidmət edən fundamental, olduqca dəyərli bir əsərdir. Əbülfəz Babayev elmi fikirlə istehsalatın effektiv vəhdətinə nail olmayı bacaran nadir bir fenomenidir. Belə bir istehsalatçı alimi, öz işinin professoru olan bir adamı layiqince qiymətləndirmək lazımdır".

**Dzantemir TMENOV,**  
Ukraynanın Əməkdar elm xadimi,  
kimya elmləri doktoru, professor.  
1991-ci il.

diyi çoxsaylı uğurlara görə Ə.Babayev iki dəfə Beynəlxalq Mühəndislik Akademiyasının Qızıl medallına layiq görülmüşdür.

Əbülfəz Babayevin sayəsində SSRİ miqyasında ilk dəfə olaraq nitril latekslerinin istehsalının fasiləsiz texnologiya üzrə alınmasına, dünyada ilk dəfə olaraq ən yüksək təmizliyə malik (99,99% faiz) Onun istehsal olunduğu digər 4 ölkədə bu mühüm göstərici 99,9%-dan çox deyil) mütləq izopropil spiritin istehsalına Azərbaycanda nail olmuşdur. Məhz həmin kimyəvi məhsul müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünya bazarına çıxarılmış və respublikanın ağır iqtisadi dövründə yüz minlərlə dollar gelir getirmişdir.

Ölkəmizin iqtisadiyyatının inkişafında mühüm yer tutan neft-kimya kompleksinin xammal mənbəyi olan "EP-300" qurğusunun tikintisi bilavasitə Əbülfəz Babayevin iştirakı ilə, texnologiyasının mənimşənilmesi isə onun elmi-texniki rəhbərliyi ilə aparılmışdır. Məhz onun sayəsində mütləq təmizliyə malik izopropil spirti, izopropil efiri ilə yanaşı, stirol monomeri, müxtəlif latekslerin alınma texnologiyası müvəffəqiyyətlə istehsalata tətbiq olunmuş, bir çox kimyəvi məhsulun keyfiyyəti beynəlxalq standartlar səviyyəsinə çatdırılmış və onlar dünya bazarına çıxarılmışdır. Büttün bunların neticəsi olaraq Sumqayıtda yüzlərlə iş yeri qorunub saxlanılmışdır.



Salındıqdan sonra yeni texnologiya-nın mənimşənilmesi prosesinin de xeyli uzanacağı qənaətini yaratmışdı. Lakin 1987-ci il dekabrın 31-də tikinti başa çatıb, qurğu istismara verildikdən 19 gün sonra ilk məhsulun - etilenin alınması mümkün olmuşdu.

SSRİ-nin analoji qurğularında hazır məhsul çıxımına yalnız 5-6 aydan sonra nail olunduğundan, Sumqayıtda bu prosesin cəmi 19 günde başa çatdırılması barədə Moskvaya raport verəndə, nazirlikdə buna inана bilməmişdilər. Lakin həqiqət bu idi ki, Sumqayıt kimyaçıları belə bir yüksək nəticə, rekord əldə edə bilmisdilər - hər şeyi qabaqcadan ölçüb-biçərək, işin gedişini zamanı eksprəmt olaraq kons-



**Ə.Babayevin kimyacı  
biografiyasının müəllim məqamları**

1972-ci ilde Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu kimyacı mühəndis-tehnoloq ixtisası üzrə bildikdən sonra təyinatla Sumqayıt Sintetik Kauçuk Zavodunda işə başlayan Əbülfəz Babayev ilk gündən özünün kimya istehsalatına böyük marağı, elmi axtarışlara olan meyli ile nəzər-diqqəti celb etmişdi.

Artıq 1975-ci ilde - müəssisədə işə başlamasının üçüncü ilində o, gənc mühəndis-kimyacı kimi özünün 15-dən artıq səmərələşdirmə təklifinin istehsalata tətbiqinə nail olmuş və "Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi" adına layiq görülmüşdü. Ele həmin ido, Kazan şəhərində keçirilən polimer materialların istismar xassələrinə həsr edilmiş Ümumittifaq elmi-praktik seminarına dəvət edilmişdi. SSRİnin görkəmli kimyacı alımlarının də iştirak etdikleri tədbirdə gənc kimyacı kimi Əbülfəz Babayevə də söz verilmişdi. Onun modifikasiya edilmiş butil-kauçukun əsasında alinan rezinlərin vulkanlaşdırılması ilə bağlı meruzəsi seminar iştirakçıları tərefində yüksək qiymətləndirilmişdi. Elmi axtarışlara olan marağı ilə o, müəssisənin gənclərini də elmi-texniki axtarışlara celb etmək məqsədilə respublikada ilk dəfə olaraq zavodun gənc müəssisəsindən ibarət "elmi-tədqiqat gruپu" da yaratmışdı.

Təsadüfi deyil ki, onun bütün sonrakı mühəndis-tehnoloq fəaliyyəti istehsalatın texniki yeniliklər, elmi əsaslar üzərində qurulması və daim təkmilləşdirilməsi ilə bağlı olmuşdur. 30 ilə yaxın Sintetik Kauçuk Zavodunda çalışan, SSRİnin neft-kimya sənayesində en gənc baş mühəndis olan Ə.Babayev bu vəzifəde 19 il səmərələ fəaliyyət göstərmiş, sonrakı illərdə (2001-2005) Etlen-polietilen zavoduna rəhbərlik etmişdir.

Diqqətəlayiqdir ki, Əbülfəz Babayev bilavasitə istehsalatın ehtiyaclarından irəli gələn elmi axta-



rışlar aparmaqla özünün həm namizədlilik, həm də doktorluq dissertasiyasını bilavasitə zavod şəraitində, istehsalatdan ayrılmadan hazırlayıb müdafiə edən ilk azərbaycanlı kimyacı alim, yalnız kimya sənayesinin deyil, bütövlükde Azərbaycan sənayesinin ilk elmlər doktorudur.

Özünün çoxsaylı, həm də qiymətli elmi axtarışları və nailiyyətləri sayəsində Beynəlxalq Mühəndislik Akademiyasının ve Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor kimi yüksək elmi titul və dərəcələr qazanmış Əbülfəz Babayevi nəinki MDB ölkələrində, hətta bir çox xarici ölkələrde istehsalatçı-alim kimi tanınan, nüfuzunu daha da artırıb, onun bir çox sovet alımlarının, hətta elmi-tədqiqat institutlarının nail ola bilmədikləri yeni texnologiyalar işləyib hazırlanması, yüksək elmi-texniki nailiyyətləri olmuşdur. Təsadüfi deyil ki, əldə et-

Ə.Babayev Azərbaycandan olan yeganə tədqiqatçı-alimdir ki, Moskva və Sankt-Peterburq (Leninqrad) alımlarının bilavasitə müraciəti üzrə onun istehsalat şəraitində qısa bir vaxtda işləyib hazırladığı kimyəvi maddədən əsrin faciəsi olan Çernobil qəzasının radiasiya zonasına qoruyucu "Türk" çəkilməsində istifadə olunmuşdur.

## Ə.Babayev nazirliyi neçə təaccübənləndirdi?

...Azərbaycanın dahi rəhbəri, ulu önder Heydər Əliyevin ölkənin neft-kimya sənayesinin yenidən qurulması proqramı çərçivəsində ötən əsrin 70-ci illərinin sonlarında layihələndirilməsine başlanılmış "EP-300" kompleksinin tikintisi aparıllarək SSRİ neft-kimya sənayesi nazirinin müavini Leonti Karpenko Sumqayıtə gelmişdi. Tikintinin gedisinin qrafikdən müəyyən qədər geri qalması onda qurğu işe

traksiya və texnologiyada müəyyən yeniliklər tətbiq etmiş Ə.Babayevin sayəsində.

## “Babayev, kömək edin...”

...Təxminən 25 il əvvəl, Sovetlərin dağılacağının həle güman edilmədiyi bir dövrə Moskvadan, SSRİ Neft-Kimya Sənayesi Nazirliyindən Ə.Babayevə xəber çatdırılmışdı ki, Omskin Sintetik kauçuk zavodunda ağır istehsalat qəzası baş verib. Nazirliyin nümayəndərinin də hadisə yerində olmasına, müəssisənin mütəxəssislərinin, qəza xidmətlərinin bütün səylərinə baxmayaraq, artıq ikinci gün idi ki, qəzanın nəinki qarşısını almaq, heç hansı səbəbdən törəndiyini de bilmək olmurdı. Omsk böyük təhlükə qarşısında idi. Şəhər rəhbərliyi də, nazirlik də böyük təşviş içərisində idilər - vaxt keçidkər vəziyyət dəhə da gərginləşirdi, hər an partlayış və böyük dağıntı, bəd-

bəxtçilik ola bilərdi. Nazirliyin və müəssisənin baş mütəxəssislərinin məsləhətəşmələri heç bir nəticə verməmişdi.

Bələ bir məqamda nazirliyden sintetik kauçuk istehsalatlarının "xarakterine" yaxşı bələ olduğu üçün Ə.Babayevə də müraciət edilmiş, öz fikir və məsləhətlərini bildirməsi xahiş olunmuşdu. Ona verilən tələsik, qısa məlumatdan Omskda nə baş verdiyini öyrəndikdən və qəzanın xarakterini təhlil etdikdən sonra o buna səbəb ola bilən nasazlıqları aradan qaldırmış üçün ilkin mülahizələrini bildirib, hansı ardıcılıqla və nə etmək lazımdı olduğunu söyləmişdi. Bundan sonra hər şey onun qiyyabi olaraq dediklərinə hadisə yerində nə dərəcədə düzgün əməl ediləcəyinə asılı idi.

Təxminən 4 saat sonra Omskdan xoş xəber geldi - qəzanın qarşısı Ə.Babayevin "telimatına" əməl edilərək alınmışdı. Bir gün sonra isə Sumqayıt "Xilaskara" həm nazirlik, həm də zavod kollektivi adından təşəkkübü bildirilmişdi.

Təbii ki, Əbülfəz müəllim üçün nazirliyin təşəkküründən daha vacib olan o idi ki, o, baş vermiş qəzanın səbəbini min kilometrlərə uzaq məsafədən, qıyabı olaraq, həm də çox dəqiqliklə müəyyən edə bilmış və öz təklifləri ilə onun qarşısını almaqdə iştirak etmişdi.

Bu, həm də təkcə Əbülfəz Babayev yox, Azərbaycan elminin qələbəsi, kimya elminin respublikada yüksək inkişaf səviyyəsində olduğunun təsdiqi idi. Ən əsası isə o idi ki, yaranmış ağır vəziyyətdə Moskva məhz Azərbaycana, onlar üçün "qlubinka" şıyanı Sumqayıtə müraciət etmişdi. İşin öhdəsindən gələ biləcək yeganə bir mütəxəssis olaraq Moskvanın SSRİ kimi nəhəng bir ölkədə məhz Azərbaycan kimyacısına müraciət etməsinin özü qürurverici idi.

\* \* \*

1994-cü ildə Ə.Babayev Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü seçilmişdi. Həmin Akademianın üzvləri arasında təkcə kimyacı alımlar yox, həm də radiasiya və kosmik tədqiqatlar, müdafiə sənayesi sahəsində çalışan görkəmli alımlar, hərbçi generallar da vardi. Belə ki, orada seçim məsələsi son dərəcə ciddi və məsliyyətlərə aparılmışdı.

Bir il sonra - 1995-ci ilin ortalarında həmin Akademianın kimya şöbəsinin müdürü Bakıya gəlmişdi. Onu Azərbaycan Respublikası Nazirler Kabinetinin nümayəndəsi və Ə.Babayev qarşılıqlı olmuşdu. Görüş zamanı moskvalı akademik bildirmişdi ki, Akademianın müxbir üzvlüyüne yeni seçilənlərə səs-vermədə iştirak edən akademiklər Ə.Babayevin kimyacının aktual problemləri ilə bağlı müxtəlif elmi jurnalarda dərc olunan məqalələrinə xüsusi maraq göstərdiklərindən və onun elmi tədqiqatlarını yüksək qiymətləndirdiklərindən seçki zamanı Ə.Babayevə yekdilliklə səs vermişdilər.

Görürün, heç də təsadüfi deyildi ki, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa, Kanada, İtaliya və digər ölkələrin elmi-texniki jurnallarında dərc olunmuş 300-dən artıq elmi məqalənin, 100-dən çox patent və ixtiranın, 17 monoqrafiya və dərs vəsaitinin müəllifi olan Ə.Babayev elə həmin il Nyu-York Elmlər Akademiyasının, iki il keçidkəndən sonra isə həm də Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdi.

Görürün, heç də təsadüfi deyildi ki, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa, Kanada, İtaliya və digər ölkələrin elmi-tədqiqatçıları Ə.Babayevin kimyacının aktual problemləri ilə bağlı müxtəlif elmi-jurnalarda dərc olunan məqalələrinə xüsusi maraq göstərdiklərindən seçki zamanı Ə.Babayevə yekdilliklə səs vermişdilər.

⇒ Davamı 17-ci səhifədə

# Azərbaycan sənayesinin ilk elmlər doktoru



⇒ Əvvəli 16-ci səhifədə

**"Siz heç vaxt nitril lateksi  
ala bilməyəcəksiniz!"**

Ötən əsrin 80-ci illərinin əvvəlində sənayenin müxtəlif sahələrində, xüsusilə yüksək sənayedə tələbatın yüksək olduğu, lakin tərkibində zəhərli xlorun az olmadığı xloropren lateksi əvəzinə xłorsuz olan nitril latekslerinin sənaye üsulu ile, həm də fasılısız texnologiya ilə alınması məsəlesi sovet kimyaçılarını çox ciddi şəkildə düşündürdü. O zaman həlli çox çətin ve mürəkkəb olan bu işin üzərində SSRİ Elmlər Akademiyasının Leningrad, Voronej və Yaroslavl Elmi-Tədqiqat institutlarının tanınmış alımları ilə yanaşı, "Sintezkauçuk" İB-nin baş mühəndisi Əbülfəz Babayev de bilavasite texnologiya proseslerin davam etdiyi istehsalatda - özünün "elmi-tədqiqat institutunda" çalışır, tədqiqat aparırdı.

Onu belə bir çətin problemin həllinə girişməyə sövq edən bir neçə səbəb var idi. Əvvəla, o, bir azərbaycanlı mühəndis kimi heç cür qəbul edə bilmirdi ki, sənayenin bir çox sahələri üçün son dərəcə vacib olan xloropren lateksinin SSRİ-de yegane istehsalçısı olan Yerevan bu sahədəki monopoliyasından sui-istifadə edərək, İttifaqın bir çox sənaye müəssisələrini çıxılmaz vəziyyətdə qoyurdu - gah qiymətləri qaldırır, gah da həmin məhsulun istehlakçılara verilməsinə qəsdən ləngidir, bəzən də tamamilə dayandırır. SSRİ sənayesinin bir çox sahələrini xammalla təchiz edən "Nairit" zavodu xloropren istehsalatını rekonstruksiya adı ilə saxlamış və bununla bağlı Moskvadan külli miqdarda vəsait qopartmaq niyyətində idi (söhbət 1988-ci ildən gedir - o zaman ermənilər təkcə Azərbaycana yox, həm də Kreml rəhbərliyinə qarşı ən kəskin tələblər, iddialar qaldırırdılar). Ancaq erməni hiyləgərliyi ilə qurulmuş ultimativ tələblərə baxmayaraq, İttifaq nazırılıyi onların arzusunda olduqları vəsaiti ayırmak fikrində deyildi. Odur ki, "Nairit"in fehlələri uzunmüddətli tətillərə başlamışdı və bununla bağlı həmin zavodun məhsulundan xammal kimi istifadə edən istehlakçı müəssisələrdə vəziyyət gərgin xarakter almışdı.

Düzdür, həmin ərefədə xloropreni əvəz edə bilən, başlıcası isə tərkibində xlor olmayan, bütün texniki parametrlərinə görə ondan xeyli üstün və zərərsiz olan nitril lateksinin SSRİ Neft-Kimya Sənayesi Nazırlığının tabeliyində olan müəssisələr içərisində ilk olaraq Sumqayıtda, Sintetik kauçuk zav-

dunda istehsalına başlanılmışdı. Ancaq təessüf ki, məhsul yalnız fasılılı rejim üzrə, kiçik partiyalarla alınırkı ki, bu da çətinliklər bahasi na başa gelir və İttifaq sənayesinin tələbatını ödəye bilmirdi.

Prosesin texnologiyası o dərəcədə qeyri-mükəmməl, natamam işlənmişdi ki, əsas mühəndis-texniki korpusun diqqətinin məhz məhsul çıxımına yönəlməsinə, bunun üçün maksimum səy göstəriləməsinə baxmayaraq, istenilən keyfiyyəti almaq mümkün olmurdı. Hətta hər dəfə zay olmuş lateksə bənzər kütle dənizə atılmış olurdu və bu, ekologiyaya böyük ziyan vurmaqla yanaşı, zavodun istehsal həcminin kəsirdə qalması ile nəticələnir, maliyyə vəziyyətinə ciddi təsir göstərirdi.

Problem onda idi ki, mövcud texnologiya üzrə işləyərkən alınan lateks kütlesi proses zamanı bərkiləyər, reaktoru sıradan çıxarırdı. Həm de prosesi yenidən başlamaq üçün hər dəfə həmin bərk kütlönin 12 kubmetrik reaktordan çıxarılması, hissə-hissə kesilip qoparıldılaraq, reaktordan xaric edilməsi üçün isə 80 nefər qeder fəhlə son dərəcə ağır və yorucu olan işə cəlb edilirdi.

Yaranmış xoşagelməz vəziyyət Ə.Babayevin ciddi narahatlığına səbəb olurdu. Digər tərəfdən isə nitril lateksi hem Azərbaycanın, həm də bütövlükde SSRİ sənayesinin müxtəlif sahələri, o cümlədən hərbi sənaye üçün son dərəcə lazımlı, olduqca vacib, qiymətli bir kimyaçı məhsul idi. Odur ki, necə olursa-olsun, daha optimal, daha səmərəli variant işlənib hazırlanmalı idi. Mövcud texnologianın təkmilləşdirilməsi və ya yenisi ilə əvəz edilməsi üçün isə ciddi elmi axtarışlar aparmaq tələb olunurdu.

Ancaq Ə.Babayevi yeni texnologianın hazırlanmasına sövq edən başqa bir səbəb de var idi... Nitril lateksi məsəlesi İttifaq nazırlığında müzakirə olunarkən Təchizat idarəsinin müşavirəde iştirak edən xanım rəisi orada etinəzlilik və təkəbbürə Sumqayıt kimyaçılarının nitril lateksinin alınmasına heç zaman nail ola bilməyəcəkləri, bununla da nazırılı pis vəziyyətdə qoyacaqlarını iddia etməsi idi.

Həmin müşavirədən təxminən 4 ay keçidkən sonra problemin həlli yolunda Ə.Babayevin gərgin səyələri, elmi təhlil və araşdırmları uğurla nəticələndi - texnologianın demək olar ki, yenidən işlənərək, bütünlükə dəyişdirilməsi, avadanlıqla rekonstruksiya aparılması nəticəsində Sumqayıt kimyaçıları, néhayət ki, SSRİ-də ilk dəfə olaraq

nitril latekslerinin fasılısız metodla alınmasına nail oldular.

Azərbaycanın görkəmli kimyaçı alımı akademik Musa Rüstəmov Ə.Babayevin bu elmi uğuru ilə bağlı fikirlərini bölüşərək o zaman demişdi: "Bu işdə Babayevin ən böyük xidmeti ondan ibarətdir ki, o, bu prosesdə kükürd oksidi serfinin təxminən 10 dəfə azaldılmasına, çox qiymətli butilen fraksiyasiının alınmasına, milyonlarla manat iqtisadi gəlir əldə edilməsinə nail olmuşdur. Dünya texnologiyası səviyyəsində aparılmış bu işi bir alım kimi o, məhərətlə, geniş və kom-

dəsindən də vaxtından xeyli əvvəl gələrək, sifarişçinin tələbatını bütünlükle ödəye bilmİŞDILƏR.

O zaman Çernoborsk Kimya Kombinatının baş mühəndisi A. Qrinjov özü də fərqinə varmadan, bir "sirri" açaraq bildirmişdi ki, Ə.Babayevin ünvanını ona keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyində işləyən bir qadın - bir vaxt təşəxxüs və etinəzlilikla Əbülfəz Babayevə "siz heç vaxt nitril lateksi ala bilməyəcəksiniz!" deyən həmin xanım vermişdi. Bu, gecikmiş də olsa, hər halda Azərbaycan elinin gücünün, qüdrətinin etirafı,

vet kimya elmində və sənayesinde böyük bir elmi uğur kimi qiymətləndirilmişdi...

Bu, həm də Sovetlərin çox ağır bir dövrüne - Çernobil qəzası dövrüne təsadüf etdiyindən, Ə.Babayevin elmi nailiyyəti təcili olaraq və həm də çox ciddi sınaqdan keçmeli olmuşdu. Belə ki, radiasiyanın 35 kilometrlik radiusdakı ərazi dən şüalanmış tozlar vasitəsilə kənara yayılmasının qarşısını almaq o vaxt təcili təpşiriq kimi Leningradın elmi-tədqiqat institutlarından birine təpşirilmişdi. Lakin orada bu məsələ ilə bağlı Sumqayıta, Əbülfəz Babayevə müraciət edilməsi məsləhət görülmüşdü.

Məsələnin həlli Sumqayıtda özünü çox gözləmədi. Qısa bir müddədə lateksin yeni texnologiya əsasında xüsusi modifikasiyasının istehsalına başlanıldı və həmin qiymətli kimyaçı məhsul dəmiryol çənləri ilə Çernobila yola salındı.

"Babayev lateksi"nin texnologiyası əsasında alınan yeni modifikasiyanın üstünlüyü onda idi ki, onun tərkib hissəsi olan kauçuk emulsiyasını radiasiya ilə zəhərlenmiş əraziyə səpdikdə o, nazik, lakin çox etibarlı qoruyucu təbəqə yaradırdı ki, bu da radiaktiv tozların dənə geniş dairədə yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verirdi. Bu birmənəli olan həqiqətdir ki, həmin modifikasiyanın alınma texnologiyasının işlənib hazırlanmasında nə Rusiya, nə de Azərbaycan tərəfdən ikinci və ya üçüncü bir şəxs iştirak etmemişdi.

## Azərbaycan kimyaçısının beynəlxalq nüfuzu

Bu gün onu da xüsusilə qeyd etmək lazımdır ki, dünyanın bir çox nüfuzlu elmi təşkilatları Ə.Babayevi vaxtaşırı olaraq beynəlxalq elmi simpoziumlara və konfranslara dəvət edirlər. Elmi uğurları bilavasite kimya istehsalatının ehtiyaclarından yaranan tədqiqatçı alımə Yaponiyanın məşhur "Niçimen Korporeş" şirkətindən onun elmi ixirasından yeni yaradılacaq avtomatik sistemlərdə istifadə edilməsi üçün razılığını vermiş barədə müraciət de Ə.Babayevin kimya sahəsində beynəlxalq elmi nüfuzundan xəber verir.

Təsadüfi deyil ki, sumqayıtlı kimyaçı alım son illər dönyanın en mötəbər elmi tədbirlərində - Amerika, İngiltərə, Rusiya, Almaniya, Fransa, İtaliya, Türkiye, İran, Əlcəzair və s. ölkələrdə keçirilən bir çox beynəlxalq elmi simpoziumlarda, konfrans və konqreslərdə Azərbaycan kimyasını ləyaqətə təmsil etmişdir. Qürur hissi doğurur ki, Ə.Babayev dönyanın nüfuzlu elm adamlarının toplantı həmin tədbirlərde sadəcə iştirakçı olmamış, həm də böyük maraqlı doğuran elmi məruzələrlə dəfələrlə çıxış etmiş, beynəlxalq nüfuzu malik bir alım kimi təsdiqi və etirafı olaraq, ona dəfələrlə simpoziumların plenar yığıncaqlarına sədilik etmək etimədi göstərilmişdir.

Professor Əbülfəz Babayev artıq neçə illərdir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (bu yaxınlaradək - Dövlət Neft Akademiyasının) professoru olaraq, sabahın mühəndis-texnoloqlarının yetişdirilib hazırlanmasına öz töhfəsinə verməklə və aspirantlarının elmi işlərinə rəhbərlik etməklə bər Gün də mənim üçün sərr olaraq qalır".

O bunu təsadüfi olaraq yada salmamışdı. Belə ki, o vaxtlar Əbülfəz Babayev bütün keyfiyyət parametrlərinə görə xloropren latekslerini əsaslı olaraq qoyacaqlarını iddia etdirir.

Ieks elmi-texniki tədqiqat nəticəsində həyata keçirə bilmişdir".

Bu gün fərqli demek olar ki, o dövrde SSRİ-də bir neçə elmi-tədqiqat müəssisəsində fasılısız metodda nail olmağa çalışıllar da, buna müyəssər ola bilməmişdilər. Ə.Babayevin sayesində nitril lateksinin istehsalı üzrə fasılısız metod birinciliyi Azərbaycana nəsib oldu.

\* \* \*

Nitril latekslerinin yeni texnologiya üzrə istehsalı qaydaya salındıqdan sonra Sumqayıt kimyaçıları Ermənistanın "Nairit" zavodunun lateks verməməsi üzündə fəaliyyəti dayanmaq təhlükəsi qarşısında qalmış Abakan Ayaqqabı fabrikinin, Çernoborsk kombinatının və digər müəssisələrin də lateksənələrini ehtiyaclarını artırmasile ödəmişdi.

Hətta Abakan zavoduna həmin dövrde Sumqayıtda istehsal olunan nitril lateksleri yox, onların tamamilə başqa bir modifikasiyasının lazımlığı olmasına, onun alınmasına üçün bəzi texnoloji dəyişikliklər və müəyyən kimyaçı əlavələr tələb olunmasına baxmayaraq, Sumqayıt kimyaçıları Əbülfəz müəllimin rəhbərliyi altında həmin işlərin öh-

onun kimya elminin növbəti qəlebəsi demək idi!..

Sonralar iş elə getirmişdi ki, Ə.Babayev bir dəfə Moskvada - SSRİ Neft-Kimya Sənayesi Nazirliyində olarkən həmin qadın ona yaxınlaşaraq, Sumqayıtda nitril lateksinin fasılısız əsasla alınmasına görə onu təbrik etmiş və bir vaxt ona inamsızlıqla dediyi sözlərə görə üzr istəmişdi.

## Sumqayıt "Cernobıl" a da kömək elini uzatdı

Bir vaxt "Soyuzkauçuk" Baş idarəsinin rəisi, sonralar SSRİ Neft-Kimya sənayesi nazirinin müavilə olmuş texnika elmləri doktoru V.Sazikin 1998-ci ilde Sumqayıt Sintetik Kauçuk Zavodunda olarkən təəccübünü gizlətməyərək, demişdi: "Babayev nitril lateksinin fasılısız metodla alınmasına, elmi-tədqiqat institutlarının öhdəsindən gələ bilmediyi bir işe neçə nail olubsa, bu gün də mənim üçün sərr olaraq qalır".

O bunu təsadüfi olaraq yada salmamışdı. Belə ki, o vaxtlar Əbülfəz Babayev bütün keyfiyyət parametrlərinə görə xloropren latekslerindən üstün olan nitril latekslerinin fasılısız əsasla alınması so-

